

V. İ. NƏSİROV, f. r. e. d.; G. B. İBRAHİMOV, f. r. e. d.;
A. G. RZAYEVA, fizika ü. f. d.

Heydər Əliyev adına AAHM, AMEA-nın Fizika İnstitutu,
Azərbaycan Dövlət Pedaqoji Universiteti

Cu_{1,975}Ni_{0,025}S MONOKRİSTALINDA POLİMORF ÇEVİRİLMƏLƏRƏ RADİASIYANIN TƏSİRİ

Məqalədə Cu_{1,975}Ni_{0,025}S birləşməsinin monokristalının sinmezi, onun yüksək temperatur rentgendiffraksiya və DTA üsulları ilə tədqiqi və alınmış nəticələr təqdim olunmuşdur.

Müxtəlif materialların quruluş sabitliyinin xarici təsirlərdən asılı olaraq öyrənilməsi müasir kristallar fizikasının mütlüm problemlərindəndir. Xarici təsirlərə temperatur, təzyiq, radiosiya, elektromaqnit sahəsi və s. aiddir.

Sabit təzyiqdə temperaturun təsirilə baş verən quruluş çevrilmələrinin mexanizminin araşdırılması və bu maddələrin radiosiyaya davamlılıq həddinin müəyyən edilməsi həm elmi və həm də təcrübə baxımdan çox əhəmiyyətlidir. Yarımkeçirici materialların mösət və texnikada tətbiqinin gündən-günə genişlənməsi, onların bu istiqamətdə tədqiqatlarının aparılmasının əhəmiyyətini dənir. Bu baxımdan, təqdim olunan iş Cu_{1,975}Ni_{0,025}S kristalında polimorf çevrilmələr və onlara radiosiyanın təsirinə həsr olunmuşdur.

Hər şeydən əvvəl qeyd edək ki, Cu-S sisteminin hal diaqramına görə müxtəlif qarşılıqlı kimyəvi təsir prosesləri nəticəsində bu sistemin müxtəlif birləşmələrində çoxlaylı fazalar və mürəkkəb kristal quruluşları reallaşdırı bilir [1]. Kristal quruluşunun mürəkkəbliyi ilk növbədə bu fazalarda baş verən polimorf çevrilmələr, mis atomlarının öz valent halını asanlıqla dəyişə bilməsi və yüksək miqrasiya qabiliyyətinə malik olmaları ilə əlaqədardır.

Qurulus çevrilmələri nəticəsində bu birləşmələrin asas fiziki-kimyəvi xassələri dəyişir. Cu₂S kristalında mis atomlarının müxtəlif nisbətlərdə metal atomları ilə əvəz olunması yüksək temperatur effektliyinə malik materiallar almağa imkan verir. Bu metallar arasında yüksək ərimə temperaturuna və kiçik qadağan olunmuş zonaya malik Ni atomları xüsusi yer tutur. Belə birləşmədə quruluş-faza çevrilmələrinin tədqiqi bir daha qeyd edək ki, böyük elmi-texniki əhəmiyyətə malikdir. Onu da qeyd edək ki, təqdim olunan iş Cu₂S kristalında Cu atomlarının Ni atomları ilə qismən əvəz olunmasının və radiosiyanın polimorf çevrilmələrin mexanizmini və xarakterinə təsirinin araşdırmaq üçün planlaşdırılmış tədqiqat işlərinin davamıdır [2-4].

Tədqiq olunan nümunəni sintez etmək üçün stekiometrik tərkibdə götürülmüş ilkin elementlər, daxili 0,133 Pa təzyiqə kimi havasızlaşdırılmış kvars ampulaya yerləşdirilmiş və proses 800-1150°C temperatur intervalında aparılmışdır. Sintez zamanı aşağıdakı təmizlikli - Cu-99.998, Ni-99.996 və OC4 növlü kükürd elementləri götürülmüşlür. [5]-də verilən üsulla Cu_{1,975}Ni_{0,025}S monokristalları əldə olunmuşdur. Alınan kristaldan 1x4x6 mm (üç ölçülü) müstəvi lövhə şəkilli nümunələr alınmış və iki mərhələdə tədqiqatlar aparılmışdır.

Birinci mərhələdə rentgenoqrafik üsulla alınan nümunədə polimorf çevrilmə temperaturu təyin olunmuş və polimorf modifikasiya kristallarının qəfəs parametrləri hesablanmışdır. Təcrübələr DROH-3 rentgendifraktometrində CuK α ($\lambda=1,5406 \text{ \AA}$) şüalanmasında $0^\circ \leq 2\theta \leq 100^\circ$ bucaq intervalında aparılmışdır.

T-300K temperaturda aparılan rentgendifraktometrik tədqiqatlar nəticəsində məlum olmuşdur ki, tədqiq olunan Kristal həmin temperaturda parametrləri $a=26.51 \text{ \AA}$, $b=15.46 \text{ \AA}$, $c=13.98 \text{ \AA}$, fəza qrupu Abm2 olan romb şəkilli qəfəsdə kristallaşır. Sonra kristalin oriyentasiyasını dəyişmədən 300-380K temperatur intervalında hər 10K-dan bir $0^\circ \leq 2\theta \leq 100^\circ$ bucaq intervalında

çəkilişlər aparılmış və $T > 380\text{K}$ temperaturda polimorf çevriləmə müşahidə olunmuşdur. Başqa sözə deşək, romb qəfəsi parametrləri $a = 3.435 \text{\AA}$, $c = 6.728 \text{\AA}$ fəza qrupu P63/mmc olan heksaqaonal qəfəs çevrilmişdir.

Rentgendiffraktometrik çəkilişlərin davamında $T > 780\text{K}$ temperaturda üçüncü polimorf modifikasiya, parametri $a = 5.882 \text{\AA}$, fəza qrupu Fmm olan üzümkəzəzləşmiş kub (ÜMK) qəfəs olmuşdur. Təcrübələr kristalın ərimə temperaturuna kimi davam etdirilmiş və difraksiya əksolunmalarında dəyişiklik müşahidə edilməmişdir.

Kristal soyudularkən $T = 770\text{K}$ temperaturuna kimi ÜMK kristalından alınan difraksiya əksolunmalarının sayı dəyişmiş və $T = 750\text{K}$ temperaturda nümunə iki fazlı olur: 60% - kub, ~30% heksaqaonal. Yalnız $T = 736\text{K}$ temperaturda ÜMK \rightarrow heksaqaonal çevriləməsi baş verir. Soyudulmanın davam etdirildikdə yenə $T = 450\text{K}$ temperaturuna kimi iki fazlı, olmuşdur: 80% heksaqaonal, ~20% rombik. Yalnız $T = 351\text{K}$ temperaturda heksaqaonal \rightarrow rombik çevriləməsi baş verir.

Bəsliliklə, otaq temperaturundan ərimə temperaturuna kimi $\text{Cu}_{1.975}\text{Ni}_{0.025}\text{S}$ kristalında aşağıdakı sxem üzrə iki polimorf çevriləmə baş verir: rombik \rightarrow heksaqaonal \rightarrow ÜMK. Alınan nəticələrin təhlili göstərir ki, $\text{Cu}_{1.975}\text{Ni}_{0.025}\text{S}$ -da quruluş çevriləmləri rekonsrtuktiv olmaqla yanaşı, enantiotropdur, yəni soyudulan zaman polimorf çevriləmə ÜMK \rightarrow heksaqaonal \rightarrow rombik sxemi üzrə gedir. Lakin bu çevriləmlər zamanı qarşılıqlı çevrilən modifikasiya kristalları arasında sər kristalloqrafi ilə əlaqələrinin saxlanılması müşahidə olunmur.

Təcrübələrin ikinci hissəsində $\text{Cu}_{1.975}\text{Ni}_{0.025}\text{S}$ kristalında radioaktiv şüalanmadan əvvəl və sonra diferensial termik analiz (DTA) aparılmışdır. Şüalanmadan əvvəl aparılan DTA tədqiqatlarının nəticələri cədvəl 1-də verilmişdir.

Cədvəl 1

Endoeffektlərin temperaturu, $^{\circ}\text{C}$	Entalpiyasi, $\text{H}, \text{C}/\text{q}$
106.0	18.3
440.6	2.742
552.7	20.63
642.8	7.29

Cədvəll-dən alındığı kimi $\text{Cu}_{1.975}\text{Ni}_{0.025}\text{S}$ kristalının derivatoqramında dörd endotermik effekt müşahidə olunmuşdur. Həmin effektlər 106°C , 440.6°C , 552.7°C , 642.8°C temperaturlarda müşahidə olunmuş və bu endoeffektlərin entalpiyası üçün uyğun olaraq 18.3, 2.742, 20.63, 7.29 C/q alınmışdır.

Təcrübələrin sonrakı mərhələsində $\text{Cu}_{1.975}\text{Ni}_{0.025}\text{S}$ kristali 25Mrad γ şüalanma təsirinə məruz qoyulduğundan sonra DTA tədqiqatları davam etdirilmişdir. Tədqiq olunan nümunə standart mənbəyi Co^{60} olan I'YPX-1000 qurğusunda şüalandırılmışdır. Şüalanma dozasının güclü

$$\rho = \frac{2.8 \cdot 10^4 \cdot \Delta Dn}{t}$$

ifadəsilə təyin olunmuşdur.

Burada ΔDn -mühitin optik sıxlığı;
t-şüalanma müddətidir.

Təbiət və fundamental elmlər

Bu üsuldan istifadə zamanı məhlulda udulan dozanın qiyməti müəyyən edilir. Udulan dozadan ekspozisiya dozasına keçmək üçün

$$D_{məhlüd} = D_{hava} \frac{87\gamma_{məhlüd}}{100\gamma_{hava}}$$

İfadəsindən istifadə olunur.

Burada $\gamma_{məhlüd}$, γ_{hava} uyğun olaraq γ -şuların mühitdə və havada udulma əmsallarıdır. Co^{60} üçün γ -kvantların enerjisiniin $E=1.25\text{Mev}$ olduğunu nəzərə alsaq, mühitlə hava arasındaki udulma dozaları arasındaki əlaqə üçün

$$D_{məhlüd}(\text{rad}) = 0.968D_{hava}(\text{rentgen}) \text{ alarıq.}$$

25 Mrad dozada şüalanmış $\text{Cu}_{1.975}\text{Ni}_{0.025}\text{S}$ kristalının derivatogramında dörd endotermik effekt müşahidə olunmuşdur. Bu effektlər 111^0C , 451.6^0C , 536.7^0C , 672.8^0C temperaturlarında müşahidə olunmuş və bu endoeffektlərin entalpiyası üçün uyğun olaraq 21.3, 3.685, 21.55, 5.21C/q alınmışdır. DTA-nın nəticələri cədvəl 2-də verilmişdir.

Cədvəl 2

Endoeffektlərin temperaturu, ^0C	Entalpiyası, H, C/q
111.0	21.3
451.6	3.685
536.7	21.55
672.8	5.21

Beləliklə, alınan nəticələr göstərir ki, tədqiq olunan nümunə 25Mrad radioaktiv şüalanmadan sonra da polimorf modifikasiyalara malik olur və müxtəlif temperaturlarda bu kristalda quruluş çevrilmələri baş verir. γ -şularla şüalanma həmin çevrilmələrin temperaturuna az da olsa təsir göstərir. Başqa sözlə desək, çevrilmə temperaturunu $\sim 4-30^0\text{C}$ artırır. Digər tərəfdən alınan mühüm nəticə kimi $\text{Cu}_{1.975}\text{Ni}_{0.025}\text{S}$ kristalının ən kiçik 25Mrad şüalanmaya davamlılığını göstərmək olar.

ƏDƏBİYYAT

- 1.Абрикосов Н.Х., Банкина В.Ф., Порецкая Е.В., Скуднова Л.В. Полупроводниковые халькогениды и сплавы на их основы. Изд. "Наука", 1975. 220 с.
- 2.V.I.Nasirov, G.B.Ibrahimov, A.G.Rzayeva. Structural transformation $\text{Cu}_{1.95}\text{Ni}_{0.05}\text{S}$ crystals. // Crystallography report, 2016. vol.61, № 7, p.1-3.
- 3.V.I.Nasirov, G.B.Ibrahimov, A.G.Rzayeva. Structural phase transformation in $\text{Cu}_{1.80}\text{Ni}_{0.20}\text{S}$ crystals // AMEA məruzələri, 2015. Cild XXI, №3, S. 28-31.
- 4.Изменение термодинамических параметров $\text{Cu}_{1.95}\text{Ni}_{0.05}\text{S}$ при фазовых переходах / Ф.Ф.Алиев, А.Г.Рзаева и др. // AMEA-nın Xəbərləri, 2016. Cild XXXVI, №5, S. 91-101.
- 5.Рустамова Л.В., Гасымов Г.Б. Полиморфные превращения в $\text{Cu}_{1.80}\text{Te}$ // Докл.АН АзССР, 1989. №7.С.22.